

MATON® 100

STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERIAL

Çatların dərinliyi 4 sm-ə kimi olduqda



Məhsul haqqında

Səment əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, axıcı, struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.

AZS 039 -2000 (TS 11140 -1993) “Ya-pışdırıcılar- səment əsaslı (hidravlik bağ-layıcı) kafel, keramika və döşəmə pli-tələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışıqından:

- dəmir-beton hissələrin təmirində;
- betonların turşuların və duzların təsi-rindən qorunmasında;
- dəniz tikililərinin təmirində;
- tarixi abidələrin yerin altında qalan hissələrinin təmirində;
- beton səthindəki əyriliklərin düzəldil-məsində;
- betonlarda aşınmayan, dözümlü və sağlam təbəqənin əldə olunmasında;
- yığılma beton hissələrin quraşdırılma-sında;
- yüngül və orta ağırlıqlı nəqliyyat vasi-tələrinin hərəkət edəcəyi döşəmələrdə istifadə olunur.

Üstünlükləri

- yalnız su ilə qarışdırılır;
- qəlib içərisinə tökülərkən asanlıqla qə-liblənir;
- beton səthdə yüksək yapışqanlılıq ya-radır;
- yüksək təzyiqa dözümlüdür;
- su keçirmir, donma və açılmaya qarşı davamlıdır;
- turşuların, duzların və yağların təsir-lərinə qarşı dözümlüdür;
- çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 100 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam, tozsuz olmalı, səth yapışqanlılığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Kənarları girintili-çıxıntılı olan sahələr mümkün qədər düzəldilməlidir. Armatür hissələrində olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armatürlərlə əvəz olunmalıdır. Səthdə su axıntısı varsa, qurudulmalı və ya tıxac vasitəsilə axıntının qarşısı alınmalıdır. Materialın tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır. Əgər MATON 100

məhsulunun qalınlığı 40 mm-dən çox olarsa, nəzarət altında genişləndirmənin həyata keçirilməsi məqsədilə əlavə armatürlərdən istifadə olunmalıdır.

Qarışığın hazırlanması. Lazımi miqdarda suyu xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 100 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövrüyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışiq üçün tələb olunan vasitələrin miqdarı

MATON 100	1 kq məhsul üçün	25 kq-lıq kisə üçün
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı	0,16 litr	4,0 litr
İstifadəyə hazır məhlulun sıxlığı	2,25 kq / litr	

Tətbiqi. Hazırlanmış məhsulu qəlibin yalnız bir tərəfindən fasilə vermədən tək xətlə qalınlığı 10-40 mm olmaqla tökün. Qəlibin daxilində havanın qalmaması üçün iki tərəfli tökmə işləri aparmayın. Qəlibin daxilində boş sahələrin qalmaması üçün ucu çəngəl şəkilli alətdən istifadə edin. Bu zaman vibrator istifadə olunmamalıdır. Qəliblər 18-24 saatdan tez açıla bilməz. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Təvsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 100 materialı +20°C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Xarici səthlərdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Səment əsaslı maddələrin istifadə və reaksiya müddələri mühitin rütubətliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidrotasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Yüksək temperatur hidrotasiya müddətini qısaldır və nəticədə quruma və fəaliyyət müddəti qısalar. Materialın bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minimum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5-dən aşağı olan məhlullarla təmas zamanı istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Material tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi	boz
İstifadə temperaturu	+5° C – +32° C
Əylmədə möhkəmlilik həddi • 28 gündən sonra	>8,0 N/mm ²
Sıxılmada möhkəmlilik həddi: • 1 gündən sonra • 7 gündən sonra • 28 gündən sonra	>20 N/mm ² >50 N/mm ² >60 N/mm ²
Qopma müqaviməti • 28 gündən sonra	>2,0 N/mm ²
Elastiklik modulu • 28 gündən sonra	>20,0 N/mm ²
Tətbiq ediləcək qalınlıq: • minimum • maksimum	10 mm 40 mm

İstifadə müddəti (+20 ° C)	30 dəqiqə
İstifadəyə verilmə müddəti +20 ° C temperaturda	24 saatdan sonra
Qablaşdırma	2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

10 mm-lik qalınlıq üçün 19,40 kq/m² məhsul sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orijinal qablarda, sərini və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağız açılmış kisələr müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

- məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarları, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
- əgər maddənin udulması halı baş versə, dərhal həkimə müraciət edin;
- məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
- uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

- texniki göstəricilərdə qeyd edilmiş mə-

lumatlar elmi və təcrübi biliklərə əsaslanır;

- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafı ilə bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

MATON[®] 200

STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERIAL

Çatların dərinliyi 4 sm-ə kimi



Məhsul haqqında

Səment əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.

AZS 039 -2000 (TS 11140 -1993) “Ya-pışdırıcılar- səment əsaslı (hidravlik bağ-layıcı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

- dəmir-beton hissələrin təmirində;
- betonların turşu və duzların təsirinə qarşı qorunmasında;
- dəniz tikililərinin təmirində;
- yerin altında qalan tarixi abidələrinin təmirində;
- yüksək dözümlü beton hissələrin səth pozuntularının təmiri və səthin hamarlanmasında;
- betonlarda aşınmayan dözümlü və sağlam təbəqənin əldə olunmasında;
- yüngül və orta ağırlıqda yüklər üçün nəzərdə tutulmuş döşəmələrdə və səthin təmirində istifadə olunur.

Üstünlükləri

- yalnız su ilə qarışdırılır və asanlıqla istifadə olunur;
- beton səthdə yüksək yapışqanlıq yaradır;
- yüksək təzyiqa dözümlüdür;
- yüksək tiksotropik xüsusiyyətlərə malikdir;
- su keçirmir;
- donma və açılmaya qarşı davamlıdır;
- turşu, duz və yağların təsirlərinə qarşı dözümlüdür;
- çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 200 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlılığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən diqqətlə təmizlənməlidir. Kənarları girintili-çixıntılı olan sahələr mümkün qədər düzəldilməlidir. Armatür hissələrdə olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armatürlərlə əvəz olunmalıdır, səthdə su axıntısı varsa, qurudulmalı və ya **İzoKontakt 1** məhsulu və ya digər oxşar məhsulla axıntının qarşısı alınmalıdır. Məhsulun tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində